

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illiyi qeyd olunub



ideyasının, milli maraqların ön mövqeyə çəkilməsi, dünyanın əsas elmi mərkəzləri ilə əlaqələrin genişləndirilməsi, fundamental tədqiqatlar Ədəbiyyat İnstitutunun müasir mərhələsinin əsas istiqamətlərini müəyyən edir. Hazırda bütövlükdə Azərbaycan Milli Elmlər Akademiyasında olduğu kimi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu da yeni islahatlar dövrünü yaşayır. Burada aparılan yeniləşmə və dəyişikliklər müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslıq elminin daha dərinə və əsaslı şəkildə, ölkənin milli maraqlarına və dünya elmi-ədəbi mühitində gedən proseslərlə əlaqəli şəkildə öyrənilməsinə geniş şərait yaradır.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Səbir Rüstəmxanlı, Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Rusiya EA Maksim



❑ **Noyabrın 15-də Mərkəzi Elmi Kitabxanada AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimi keçirilib.**

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərah Əliyeva, Milli Məclisin deputatları, tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimləri, xarici ölkələrdən gəlmiş qonaqlar iştirak ediblər.

İştirakçılar əvvəlcə foyədə Ədəbiyyat İnstitutunun alimləri tərəfindən nəşr edilmiş kitablarla tanış olublar.

Mərasimi açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Ədəbiyyat İnstitutunun 85 ildə keçdiyi şərəfli yola nəzər salıb, görkəmli alimlərin Azərbaycan ədəbiyyatşünaslıq elminə töhfələrindən, instituta rəhbərlik etmiş elm xadimlərindən söhbət açıb. Bildirib ki, Ədəbiyyat İnstitutu AMEA-nın Humanitar Elmlər Bölməsinin aparıcı elmi-tədqiqat müəssisələrindən biridir. Bu institut ədəbiyyatın müxtəlif sahələrində elmi potensialın yaradılmasında mühüm rol oynayır.

Akademik Akif Əlizadə zamanın tələbləri və ədəbiyyatın əsas vəzifələri haqqında danışaraq, bu istiqamətdə Ədəbiyyat İnstitutunun əməkdaşlarının da üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb, onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Ulu öndər Heydər Əliyevin Azərbaycanın elm adamlarına diqqət və qayğısını xatırladan Akif Əlizadə hazırda bu istiqamətdə işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli rəhbərlik etdiyi qurumun ölkəmizin elm tarixində müstəsna xidmətləri olduğunu vurğulayıb. Bildirib ki, institut 1933-cü ilin martından SSRİ EA

Zaqafqaziya filialı Azərbaycan şöbəsinin bazasında Ədəbiyyat sektoru kimi fəaliyyət göstərüb. 1935-ci ildə həmin sektorun bazasında Dil və Ədəbiyyat İnstitutu təşkil olunub. Azərbaycan SSR Elmlər Akademiyası 1945-ci ildə yaradılanda Dil və Ədəbiyyat İnstitutu İctimai Elmlər Bölməsinin tərkibində fəaliyyətini davam etdirib, 1969-cu ildən isə müstəqil Ədəbiyyat İnstitutuna çevrilib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, ədəbiyyatşünaslıq elmi müstəqillik dövrü Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafına xidmət etmək vəzifələrini məsuliyyətlə yerinə yetirir. Azərbaycançılıq ideyasının formalaşması və inkişafında milli ədəbiyyatla yanaşı, ədəbiyyatşünaslığın da özünəməxsus xidmətlərini önə çəkən alim azərbaycanşünaslıq elmləri sistemində Azərbaycan ədəbiyyatşünaslığının xüsusi çəkiyə malik olduğunu qeyd edib.

AMEA-nın vitse-prezidenti bildirib ki, institut ötən 85 il ərzində Azərbaycanda filologiya elminin mərkəzinə çevrilib, milli-mənəvi mədəniyyətin, folklorun, klassik və müasir ədəbiyyatın, xarici ədəbiyyatın öyrənilməsi ilə ardıcıl məşğul olub, onun tədqiqi, nəşri və təbliği sahəsində genişmiqyaslı tarixi işlər görüb.

Azərbaycan ədəbiyyatşünaslıq elminin bir neçə nəslə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda formalaşaraq inkişaf edib. Bu gün tanınmış ədəbiyyatşünas alimlər institutda elmi fəaliyyətlərini uğurla davam etdirirlər.

İsa Həbibbəyli daha sonra bildirib ki, müstəqillik dövründə institutun fəaliyyətinin yeni mərhələsi başlanıb. Azərbaycançılıq

Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, professor Vadim Polonski, Tataristan EA-nın vitse-prezidenti, akademik Daniya Zaqidullina, Belarus EA Yanka Kupala adına Ədəbiyyatşünaslıq İnstitutunun direktoru, professor İvan Saverçenko, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru, professor İrma Ratiani, Bolqarıstan EA Ədəbiyyat İnstitutunun direktoru Yelka Traykova, Özbəkistan EA-nın həqiqi üzvi Naim Kərimov, Monqolustan EA Ədəbiyyat İnstitutunun direktoru Bilquudei Qaadamba, Rostov İdarəetmə, Biznes və Hüquq İnstitutunun rektoru, professor İmran Əkbərov, Tataristan EA Dil və Ədəbiyyat İnstitutunun direktoru, müxbir üzv Kim Minnullin, Qazaxıstan Muxtar Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun direktor müavini Almira Kaliyeva, Qırğızstan EA Çingiz Aytmatov adına Qırğız Dil və Ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisi, dosent Nurzina İysayeva və digərləri çıxış edərək 85 illik yubiley münasibətilə institut kollektivinə təbriklərini çatırıblar. Xarici qonaqlar, həmçinin Ədəbiyyat İnstitutu ilə əməkdaşlığın perspektivlərindən danışıblar.

Yubiley toplantısında Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, Ədəbiyyat İnstitutunun fəxri ad və medallarla təltif olunmuş əməkdaşlarına mükafatlar təqdim edilib. Həmçinin Rusiya Elmlər Akademiyasının Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, professor Vadim Polonskiyə və Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru, professor İrma Rataniyə Ədəbiyyat İnstitutunun fəxri doktoru adı verilib.

Mərasimdə Ədəbiyyat İnstitutunun 85 illik yubileyinə həsr olunmuş sənədli film nümayiş olunub.